

Bənzərsiz sənətkar

Qədim Şuşada yay dövrü idi. Yeddi yaşlı Lətif ailəsi ilə bu qala şəhərində istirahət edirdi. "Azərkino"nun çəkiliş qrupunu o zaman bu şəhərə gətirən səbəb isə rus yazıçısı Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusuna əsasında "Gilan qızı" tammetrajlı bədii filmini ekranlaşdırmaq idi. Çəkiliş üçün hazırlıqlar görülmüşdü. Ancaq hələ də filmde balaca qəhrəmanın rolunu oynayacaq aktyora ehtiyac vardı.

Onda Lətifin kino sənəti ilə yaxından tanışlığı başladı. Bu cılız, çəlimsiz oğlan iti zəkası, ağıllı baxışları, qaynar təbieti ilə diqqətləri çəkirdi. Lətif Səfərovu filmde çəkmək üçün onlarca uşaqlar arasından seçmişdilər və yanılmamışdılar... Azərbaycan kino sənətində yeni bir istedad kəşf etdilər.


Ekranlara çıxmak şöhrətin qapısından içəri girməkdi. Lətif Səfərov isə məşhurluğun şirinliyini daha tez daddi. Filmin çəkilişləri başa çatar-çatmadı artıq bütün Şuşada o, balaca aktyor kimi məşhurlaşdı. "Gilan qızı" filmi ekranlara çıxdıqdan sonra isə Lətif Səfərovu Azərbaycanda tanıdlar. Kino sənətimizdə bir ulduz parlayırdı. Özü balaca olsa da, işi böyük idi...

O, qayğısızlıq içinde böyüyən uşaq deyildi. 1920-ci il sentyabrın 30-da Şuşada dünyaya göz açan Lotif Səfərov həyatda ilk etibarsızlığı atasından görmüşdü. Onun hökumət qulluğunda olan atası Bəşir dörd yaşı oğlunu və körpə qızını savadsız arvadının ümidiñə buraxıb yenidən evlənmişdi. Anası Maya da Lətiflə qızını götürüb Ağdama, qayınatasının evinə getməli olmuşdu.

Ancaq taleyi yenidən o doğma şəhərdə dəyişmişdi.

"Gilan qızı" filminin rejissoru Leo Mur, operatoru İvan Frolov, əsas rolların ifaçılarından biri, görkəmli aktyor Sidqi Ruhulla istedadına heyran olduqları bu uşağı özləri ilə Bakıya aparmaq, kino sənəti üçün yetişdirmək isteyirdilər. Ancaq cəfəkəş anası Maya atasız, yoxsulluq içərisində iki uşaq böyütmək çətin olsa da, Lətfi gözündən kənara qoymağa razı deyildi. Lakin filmin yaradıcı heyəti Mayanı dəl tutdular. Ana onların sözlərindən daha çox oğlunun uğurlu gələcəyinə ümid edərək Lətifin paytaxta gəlməsinə razılıq verdi.

Kino sənəti Lətif Səfərovun həyatını, doğrudan da, dəyişdi. Ona diqqətlə, qayğılışlıklə yanaşdılar. Həm internat məktəbində oxudu, həm də kinostudiyada aktyor kimi çalışdı.



1928-ci ildə "Sevil" filmi çəkilərkən Cəfər Cabbarlının məsləhəti ilə Gündüz roluna çəkildi. Lətif hələ balaca olsada, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi görkəmli sənətkarlarla eyni filmde iştirak etməyin məsuliyyətini yaxşı başa düşür və işinin öhdəsindən gəldi.

O, 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rolları ifa etdi. Şöhrətin şirinliyi kimi, vefasızlığını da uşaq

ikən gördü Lətif. Bir müddət diqqətdən kənarada qaldı. O vaxtlar anası ikinci dəfə ailə qurmuşdu, Bərdədə yaşayırırdı. Onun yanına getdi. Atalığı Lətifə və bacısına doğma övladı kimi baxırdı. Amma o, Bərdədə çox qala bilmədi. Bir müddət müalicə aldıqdan sonra Gəncə Peداqoji Texnikumuna daxil oldu və qiyabi təhsil aldı. Bakıya qayıtdı. Studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıdı.

1940-ci ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alaraq kino sənətinin sırlarını daha dərin dən öyrənməyə başladı. 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda təhsilini yarımcıq qoyaraq Bərdəyə qayıtdı. 1941-1946-ci illərdə burada müəllimliklə məşğul oldu. 1946-ci ildə Moskvaya döndü, təhsilini davam etdirdi. 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdi. Bakıya gəlib, kinostudiyada işləməyə başladı.

İstedadlı rejissor 1950-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. Büyük kinoda ilk və uğurlu filmi 1955-ci ildə çəkdiyi "Bəxtiyar" ("Sevimli mahni") oldu. Film Azərbaycan kinosunda müsələkli bədii filmin ən gözəl nümunəsinə çevrildi.

Lətif Səfərovun ekranlaşdırıldığı "Leyli və Məcnun", "Qızmar günəş altında" bədii filmləri tamaşaçılar tərəfindən maraqla qarşılandı.

O, 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi. 1963-cü ilədək həmin vəzifədə qaldı.

İstedadlı, kino sənətində kimsəni təkrarla- mayan rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Lətif Səfərovun keşməkeşli həyatı 1963-cü il dekabrin 9-da faciəli şəkildə bitdi. Bənzərsiz sənətkarın ekranlaşdırıldığı filmlər, ifa etdiyi rollar onun yarımcıq ömrünün davamı oldu.

**Zöhrə FƏRƏDOVA,
"Azərbaycan"**